

**Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.**

**İlham ƏLİYEV**



# ƏS GƏR

**№ 08 (549)**

**16 aprel  
2019-cu il**

**Qəzet 1992-ci il  
dekabrın 16-dan  
nəşr olunur.**

**Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti**

## ÖTƏN BİR İLDƏ XALQ-İQTİDAR BİRLİYİNİN MÖHTƏŞƏM UĞURLARI

AZƏRTAC-ın müxbiri Əsəd Məmmədovun dövlətimizin başçısının birillik prezidentlik dövrünün bəzi xarakterik məqamlarından bəhs edən yazısını ixtisarla sizlərə təqdim edirik.

**Dövlətimizin başçısı İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ili tamam olur. Ötən bir il Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi.**

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Milli Lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaş-

dırılmış xarici siyasətin yürüdülməsinə nail olub.

Xalqımız ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi. Seçkilərin nəticələrinə əsasən İlham Əliyev səslerin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ötən bir il ərzində də Azərbaycan Prezidentinin hər zaman xalqının yanında olduğunu, onların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığını bir daha şahidi olduq. Biliyimiz kimi, cari il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayılı və Ağsu rayonlarında bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Hadisədən dərhal sonra dövlətimizin başçısı zəlzələ baş verən ərazidə oldu, vəziyyətlə yerində tanış olaraq vətəndaşlarla görüşdü, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər verdi, müvafiq Sərəncam imzalandı və Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı.

Prezident İlham Əliyev hər zaman sosial məsələlərin həllinə çox böyük diqqət ayırıb. Bunun rəqəmlər də təsdiqləyir: Məşğulluq texminən 7 dəfə, pensiya-



lar 10 dəfədən çox artıb. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. Hazırda işsizlik 5 faiz səviyyəsindədir. Məhz əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir ki, bu günlərdə xalqımız on milyoncu sakinin dünyaya gəlişini bayram edir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən, böyük uzaqgörənliklə həyata keçirilən siyasətin uğurlarıdır.

Son illər Azərbaycanın dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük

uğurlara imza atılıb. Prezidentin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "ASAN xidmət" şəffaflığı artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqi ilə göstərilməsini təmin etməklə yanaşı, bütün dünyada yeni və nadir bir idarəetmə modeli kimi qəbul olunur. Ötən bir il ərzində ölkəmizdə "ASAN xidmət" mərkəzlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində ciddi işlər görüldü.

Biz ötən il daha bir uğurun şahidi olduq - Prezident İlham Əliyevin təşəbbüsü ilə başlan-

arasi dialoqun, dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə dəyərli töhfə hesab edilən "Bakı prosesi"nin 10 illiyi qeyd edildi. Qürurverici amil ondan ibarətdir ki, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlayan "Bakı Prosesi" bu gün müxtəlif təşkilatların, ölkələrin nümayəndələrini bir araya gətirir, müzakirələrə imkan yaradır, həm də mədəniyyətlərarası dialoqla bağlı işlərin hansı istiqamətdə aparılmasına dair praktiki vəzifələrin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Azərbaycanda aparılan islahatlar, həyata keçirilən mühüm tədbirlər ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Düşünülürsü ki, Azərbaycan "Doing Business 2019" hesabatında dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Həmçinin Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycan 2017-ci ilə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox dövlətlərini geridə qoyaraq Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Bir neçə gün əvvəl isə Fransanın "Opinion Way" şirkəti Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə ölkəmizin bütün bölgələrində keçirdiyi geniş rəy sorğusunun nəticələrini açıqladı. Sorğunun nəticələrinə görə, rəspodentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Həmçinin, sorğuda iştirak edənlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri, o cümlədən, Azərbaycanda sosial-iqtisadi fəaliyyəti, dövlətimizin başçısı tərəfindən bu sahədə son ildə aparılan islahatları yüksək qiymətləndiriblər.

Son bir ildə Prezident İlham Əliyev tərəfindən görülən işlər, ölkəmizin davamlı inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar göstərdi ki, ötən il aprelin 11-də keçirilən seçkilərdə Azərbaycan xalqının seçimi onun daha parlaq gələcəyini təmin edəcək.

## DÖYÜŞ BAYRAĞI HÜNƏR VƏ ŞƏRƏF RƏMZİDİR

**Daxili Qoşunların hərbi hissələrinə ilk dəfə döyüş bayraqlarının təqdim edilməsindən 15 il ötür**

**Hərb tarixi qəhrəmanlıq nümunələri ilə zəngindir. Bu qəhrəmanlıq nümunələri vətənpərvərlik əqidəsi və yüksək döyüş ruhundan qaynaqlanıb. Ayrı-ayrı xalqların hərbi salnaməsində döyüş bayrağı hərbiçilər üçün hünər və şərəf rəmzi olaraq tarixi rol oynayır. Belə ki, döyüş bayrağı döyüşən ordulara yenilməz mənəvi ruh aşılayıb, onların qələbə əzmini artırır. Bununla belə, döyüş bayrağının hər hansı bir şəraitdə itirilməsi və ya onun düşmənin əlinə keçməsi hərbi şərəfin ləkələnməsi kimi qiymətləndirilib, bunun ciddi cəzası, hərbi qurumun mövcudluğu üçün ağır fəsadları olub.**

Döyüş bayrağı hərbiçilərin mənsub olduqları xalqa, dövlətə, orduya görə qürur hissələrini gücləndirir, Vətənin müdafiəsi üzrə şərəfli missiyanın daşıyıcısı olduqlarını həm dinc, həm də müharibə dövrlərində onlara daim xatırladır.

Hazırkı qloballaşma dövründə dünyada hərbi quruculuq məsələləri yeni təfəkkür, yeni məzmun baxımından dəyişikliklərə uğrasa da, döyüşaparma üsul və vasitələri kəskin dərəcədə müasirləşsə də, texnoloji amillərin rolu inanılmaz dərəcədə artsa da, şəxsi heyətin hərbi ənənələrə bağlılığı, mənəvi-psixoloji hazırlığı, hərbi anda sə-



daqəti kimi cəhətlər öz aktuallığını itirməyib. Çünki hərbi fəaliyyətdə insan amili güc mənbəyinin əsasıdır. İnsan bu güc mənbəyinin yönəldicisidir. Hədəflər və məqsədlər, hərbi gücün hərəkətliyi, döyüş qabiliyyəti və qalib olmaq məharəti insan beyninin məhsuludur və onun iradəsindən kənarında gerçəkləşə bilməz.

Hərbi ənənələrə bağlılığı və yetkin mənəvi-psixoloji hazırlığı olmayan hərbi qulluqçunun məsləhəti ehtiramı da formalaşmır. Bu baxımdan, hərbi ənənələrin qorunub saxlanması, nəsilədən-nəslə dolğun ötürülməsi vacibdir.

Döyüş bayrağı bu gün dünyada ölkələrinin silahlı qüvvələrinin həyatında təkə hərbi mərasimlərin deyil, o cümlədən, döyüş fəaliyyətinin vacib atributudur. Onun əsas mahiyyəti də döyüşdə hərbi şərəf və hünər simvolu olmasıdır. Şərəf və hünərin vəhdətini təcəssüm etdirən bu simvol mənəvi cəhətdən çox dəyərlidir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olunduqdan sonra Silahlı Qüvvələrin, o cümlədən, Daxili Qoşunların formalaşmasının ilk mərhələsində döyüş bayrağı təsis edilməmişdi. Ön cəbhədə döyüşmüş hərbi hissələrimizin

döyüş bayrağı olmayıb. Həmin mürəkkəb dövrdə hərbi hissələrin döyüş bayraqları mövcud olsaydı, bu, döyüş ruhunun yüksəldilməsinə öz töhfəsini verə bilərdi.

Ölkəmizin Silahlı Qüvvələrinə döyüş bayraqlarının verilməsi Milli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük dövlət xadimi, azərbaycançılıq ideologiyasının banisi olan mərhum Heydər Əliyev ordunun vətənpərvərlik əqidəsinin formalaşmasında döyüş bayrağının əhəmiyyətini xüsusilə vurğulayırdı. Məhz Ulu Öndərin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin həyatında döyüş bayrağı öz layiqliyini tutdu. Bununla da ölkəmizin ordu quruculuğunda yeni bir mərhələ başladı.

Daxili Qoşunlar respublikamızda döyüş bayrağı təqdim edilən ilk qoşun növlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 11 mart 2002-ci il tarixli, 677 nömrəli Fərmanı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin döyüş bayrağının təsviri və əsasnaməsi təsdiq edilib. Onun əsasnaməsində qeyd olunub ki, döyüş bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. Şəxsi heyət döyüş bayrağını fədakarlıq və mərdliklə qoruyub, onun düşmənin tərəfindən ələ keçməsinə yol verməməlidir.

Döyüş bayrağı üçrəngli (Azərbaycan Respublikasının Dövlət bayrağı rəngində) ipək faydan hazırlanıb. Onun üzərində



də "Azərbaycan uğrunda" şüarı, "Daxili İşlər Nazirliyinin Daxili Qoşunları" sözləri, Daxili Qoşunların emblemi və aid olduğu hərbi hissənin nömrəsi yerləşdirilib.

2004-cü il aprelin 23-də Daxili Qoşunların Bakı qarnizonunda yerləşən hərbi hissələrinə döyüş bayraqlarının təqdim olunması mərasimi keçirilib. 2004-cü il noyabrın 17-də isə Daxili Qoşunların Baş İdarəsinə döyüş bayrağı təqdim olunub. Xüsusi vurğulamaq lazımdır ki, Daxili Qoşunların Baş İdarəsinə və hərbi hissələrinə döyüş bayraqları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı müvafiq təqdimatlarla verilib.

Bu gün Daxili Qoşunların Baş İdarəsində, Ali Hərbi Məktəbində və bütün hərbi hissələr-

də döyüş bayrağı qarovullar tərəfindən etibarlı mühafizə edilir. Döyüş bayrağının saxlandığı yer qarovulların əsas postudur. Hərbi parad, hərbi andiçmə mərasimləri və digər təntənəli tədbirlərdə döyüş bayrağına ehtiram göstərilir. Döyüş bayrağını daşımaq üçün bayraqdaqlar qismində ən layiqli hərbi qulluqçular seçilir.

Hərbi nizamnamədə nümunəvi xidmət edən əsgərlərin hərbi hissənin döyüş bayrağının önündə şəklinin çəkildirməsi mükafat növlərindən biri kimi müəyyən olunub.

Hərbi qulluqçularımız döyüş bayrağının müqəddəsliyini böyük məsuliyyət hissi ilə dərk edir və onu göz bəbəyi kimi qoruyurlar.

**Yalçın Abbasov**

## “Formula-1 Azərbaycan Qran Pri” yarışları üzrə hazırlıq işləri davam etdirilir

Məlum olduğu kimi, aprel ayının 26-dan 28-dək paytaxt Bakı şəhərində “Formula-1 Azərbaycan Qran Pri” yarışları keçiriləcəkdir. Yarış zamanı təyinatına uyğun olaraq daxili işlər orqanları qarşısında konkret vəzifələr qoyulub. Bu məqsədlə, “Formula-1 Azərbaycan Qran Pri” yarışlarının keçirilməsi ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsinə dair” tədbirlər planı işlənib hazırlanıb və Daxili İşlər Naziri tərəfindən təsdiq olunub.

Təsdiq olunmuş plana əsasən, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədilə Daxili Qoşunların Baş İdarəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, yarış ərəfəsində xidməti-döyüş tapşırıqlarının və müəyyən edilmiş vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün planlaşdırılmış hazırlıq tədbirlərinin vaxtılıq vaxtında icrasını məqsədlə müvafiq plan-hesab hazırlanıb, şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılır və hüquq-mühafizə



orqanları ilə birgə fəaliyyətinin əlaqələndirilməsi üçün dəqiqləşdirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili məqsədilə zəruri tədbirlər görülür. Tədbirə cəlb olunacaq tibb personalı müəyyən edilmiş, onların təminat və təchizatı ilə əlaqədar müvafiq işlər aparılmışdır. Həmçinin, tədbirə cəlb ediləcək şəxsi heyətin lazımı sayda radiostansiya, əl metal detektorları və digər vasitələrlə təchiz olunması təmin edilib, ehtiyat əlaqə kanalı yaradılıb.

Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan şəxsi heyətə tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prin-

sipləri izah edilir, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunur.

Xidmətə cəlb olunacaq qadın hərbi qulluqçuların xüsusi geyim forması ilə təmin olunması başa çatdırılıb, onlarla həvalə edilən obyektlərin mühafizəsi, piyadaların və nəqliyyat vasitələrinin yoxlanılması sahələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilir. Qeyd edək ki, növbəti həftə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı tərəfindən “Formula-1 Azərbaycan Qran Pri” yarışında xidmət aparılmasına hazırlığın yoxlanılması nəzərdə tutulub.

Metbuat xidməti

## 24 İL İCTİMAİ TƏHLÜKƏSİZLİYİN KEŞİYİNDƏ

Daxili Qoşunların 12565 sayılı hərbi hissəsinin formalaşması Milli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.



1995-ci il aprel ayının 10-da Daxili Qoşunlar Komandanının müvafiq əmri ilə Daxili Qoşunların 12565 sayılı hərbi hissəsi yaradılıb. Ötən dövrdə hərbi hissə layihə inkişaf yolu keçib, onun ştat strukturu yenilənib, təyinatı üzrə vəzifələri genişləndirilib, xidməti fəaliyyəti təkmilləşdirilib.

2003-cü ildən etibarən Daxili Qoşunların 12565 sayılı hərbi hissəsinin inkişafı yeni bir mərhələyə yüksəlib. “Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir. Bu istiqamətdə Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir”, – deyən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Daxili Qoşunların, o cümlədən, 12565 sayılı hərbi hissəsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, maddi-texniki bazası getdikcə daha da gücləndirilib.

Yarandığı dövrdən etibarən hərbi hissə Vətənə sədaqətlə xidmət edib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib, ictimai asayişin qorunmasında zəngin xidməti təcrübə toplayaraq, hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsində mühüm nailiyyətlər qazanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talibov bu barədə demişdir: “1995-ci il aprelin 10-da Naxçıvanda yaradılan Daxili Qoşunların taboru mühüm təşkilatlanma mərhələsi keçmiş, inkişaf edərək tabordan alaya, sonra isə briqadaya çevrilmişdir. Hərbi hissənin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılmış, ən müasir infrastruktur yaradılmışdır. Ötən dövr ərzində hərbi hissənin silahları və xüsusi vasitələri gücləndirilib.



sayılı hərbi hissənin maddi-texniki bazası xeyli möhkəmləndirilib. Göstərilən hərtərəfli diqqət və qayğı, burada həyata keçirilən quruculuq işləri nəticəsində hərbi hissə abad və müasir bir şəhəriyə çevrilib.

Şərur rayonunda hərbi hissənin tabeliyində olan ayrı yerləşən bölmə yaradılıb. Hazırda hərbi şəhərciyin tikintisi davam etdirilməkdədir. Ötən müddət ərzində şəxsi heyətə öz xidməti vəzifələrini yerinə yetirməsi üçün lazımı şərait yaradılıb, onların geyimi, qidalanması diqqət mərkəzində saxlanılıb. Burada şəxsi heyətin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Hazırda döyüş qabiliyyəti kifayət qədər yüksək olan hərbi hissə qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirməyə qadirdir.

Son illər ərzində Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən birləşmə və hərbi hissələr arasında keçirilən birgə təlimlərdə 12565 sayılı hərbi hissə öz fəallığı ilə seçilib. Təlimdə müasir silahlar və xüsusi vasitələr nümayiş etdirilib.

Bu gün 12565 sayılı hərbi hissə istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Ötən il oktyabrın 30-da və cari il fevralın 22-də Nax-

çıvan qarnizonu qoşunlarının xüsusi təyinatlı bölmələrinin birgə taktiki-xüsusi təlimi və sərhəd pozuntularının qarşısının alınması, sərhəd pozucularının axtarışı və saxlanılması üzrə taktiki təlimlər bunu bir daha təsdiq etdi. Həmin təlimlərdə fəallıqla iştirak edən hərbi hissə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirdi.

12565 sayılı hərbi hissənin hərbi qulluqçularının əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. 2019-cu ilin ötən dövrü ərzində də bir çox hərbi qulluqçu mükafatlandırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 12565 sayılı hərbi hissənin komandiri polkovnik Niftaliyev Səlim Cəfər oğ-

luna general-mayor ali hərbi rütbəsi verilib, kapitan Seyidov Orxan Mirqafar oğlu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Bu da dövlət rəhbərinin hərbi hissəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Milli Liderimiz deyirdi ki: “Gərək Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu, sağlam münasibətlər olsun”. Ulu Önderimizin ideyalarına sadıq qalan 12565 sayılı hərbi hissə bundan sonra da qarşısına qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, eləcə də vətəndaşların hüquq və azadlıqlarını qoruyacaqdır.

12565 sayılı hərbi hissənin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə, ölkədə sabitliyin və ictimai asayişin keşiyində mətinliklə dayanmağa daima hazırdır.

12565 sayılı hərbi hissənin ştatdankənar müxbir postu

## TƏLİM MƏRKƏZİNDƏ METODİKİ-TƏLİM TOPLANIŞI KEÇİRİLİB

“2019-cu ildə Daxili Qoşunlarda əsas tədbirlərin, döyüş təliminin planlaşdırılması və təşkilinə dair təqvim planı”na əsasən, 9-10 aprel 2019-cu il tarixlərində Daxili Qoşunların Təlim mərkəzində hərbi hissə komandirləri və onların tərbiyə işləri üzrə müavinləri ilə metodiki-təlim toplanışı keçirilib.

Metodiki-təlim toplanışının planında nəzərdə tutulduğu kimi, aprelin 9-da 99713 sayılı hərbi hissədə iştirakçıların hazırlığı yoxlanılıb. Sonra Təlim mərkəzində 2 gün ərzində məşğələlər və praktiki atışlar keçirilib. “Hərbi hissə və

və vəzifələri. Şəxsi heyətə fərdi tərbiyə işinin aparılmasının əhəmiyyəti”, “Karvan tərkibində ma-

çulardan hərbi nizamnamələr, əmr və direktivlərin tələblərindən məqbullar qəbul olunub. Praktiki atıcı-



bölmələrin idarə olunması”, “Şəxsi heyətin döyüş xidmətinə seçilməsi, hazırlanması və təlimatlandırılması. Qarovul xidmətinin təşkili və aparılması”, “Hərbi hissə komandirləri və onların müavinlərinin döyüş təliminə rəhbərlik üzrə fəaliyyətinin təşkili”, “Kimya silahlanma vasitələrinə texniki baxışların təşkili və keçirilməsi qaydaları”, “Tərbiyə işinin təşkili və keçirilməsi üzrə hərbi hissə komandanlığının rolu

şınların idarə edilməsinin xüsusiyyətləri, baş vermiş yol-nəqliyyat hadisələrinin qarşısının alınması profilaktikası” və digər xidməti-döyüş fəaliyyətlə əlaqədar mövzularda nəzəri və praktiki məşğələlər iştirakçıların döyüş hazırlığının, metodiki bilik və bacarıqlarının, ümumilikdə, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib. Bununla yanaşı, metodiki-təlim toplanışında iştirak edən hərbi qulluq-

luq məşğələləri və atışların keçirilməsi zamanı hərbi qulluqçuların atış hazırlığı dərəcəsi müəyyən edilib.

Metodiki-təlim toplanışı zamanı qoşunların xidməti-döyüş fəaliyyətinin təşkili xüsusiyyətlərindən irəli gələn bir sıra vacib məqamlar, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş təliminə dair yeniliklər, xidmət sahələri üzrə qarşıya qoyulan müasir tələblər iştirakçıların nəzərinə çatdırılıb.

Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov metodiki-təlim toplanışına yekun vuraraq, təşkil səviyyəsini müsbət qiymətləndirib. Daxili Qoşunların Komandanı metodiki-təlim toplanışının nəticələrini geniş təhlil edərək, hərbi hissə komandirləri və onların tərbiyə işləri üzrə müavinlərinin müvafiq göstərişlər verib.

Metbuat xidməti

## STRATEJİ ARAŞDIRMALAR VƏ DÖVLƏT MÜDAFİƏSİNİ İDARƏETMƏ AKADEMİK KURSUNUN DİNLƏYİCİLƏRİ DAXİLİ QOŞUNLARIN HƏRBİ HİSSƏSİLƏ TANIŞ OLUBLAR

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində 1999-cu ilin martın 15-dən etibarən Strateji Araşdırmalar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursu fəaliyyət göstərir.

Akademik Kursun tədris proqramına müvafiq olaraq, kurs dinləyicilərinin güc nəzirlərinin hərbi hissələri və xüsusi təyinatlı təhsil ocaqları, strateji əhəmiyyətli sənaye müəssisələri və digər dövlət təşkilatları ilə tanışlığı təşkil edilir. Bu tanışlıq dinləyicilərin ölkəmizin hərbi və sənaye potensialı haqqında təsəvvürlərinin genişlənməsində mühüm rol oynayır.

Bu məqsədlə ötən ay Strateji Araşdırmalar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursunun dinləyiciləri Daxili Qoşunların 99713 sayılı hərbi hissəsində olublar.

Hərbi hissə komandiri polkovnik-leytenant Ramiq Salayev qonaqları səmimi salamlayaraq, onlara hərbi hissənin fəaliyyəti barədə geniş məlumat verməklə yanaşı, xidməti-döyüş fəaliyyətində istifadə olunan silah və texnika növləri ilə tanış edib. Hərbi hissənin şəxsi heyətinin respublikamızda ictimai təhlükəsizliyin təmin olunmasında və ictimai qaydaların qorunmasında fədakar xidmət göstərdiyini diqqətə çatdıran polkovnik-leytenant R. Salayev bildirdi ki, hərbi hissə bundan sonra da qa-

nunla həvalə olunmuş tapşırıqları yerinə yetirməyə hər zaman hazırdır.

texniki təchizatına görə müasir hərbi birləşmələrdən biri olduğunu vurğulayıb.



Sonda hərbi hissənin yaranma tarixi, strukturu, təlim-tədrisin və təchizatın vəziyyəti, eləcə də xidməti-döyüş fəaliyyətini əks etdirən brifinq nümayiş etdirilib və dinləyiciləri maraqlandıran suallara cavab verilib.

Hərbi Akademiyasının müəllimi

Sonda dinləyicilərə hədiyyələr verilib və xatirə şəklində çəkdirilib.

Məlumat üçün bildirək ki, Strateji Araşdırmalar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursuna dövlət orqanlarında şöbə rəisini müavini və daha yuxarı vəzifələrdə çalışan dövlət qulluqçuları və “polkovnik” ştat kateqoriyalı, habelə daha yuxarı vəzifələrdə xidmət edən hərbi qulluqçular qəbul ediliblər.

Burada tədris prosesi 5 ay müddətində olmaqla, hər il fevral ayının 1-dən iyun ayının 25-nə kimi (21 tədris həftəsi) müəssisələr, seminarlar və praktiki məşğələlər formasında həyata keçirilir. Tədris proqramı xarici siyasət və milli təhlükəsizlik, strategiya və müdafiə planlaşdırması, müdafiə resurslarının idarə edilməsi, eləcə də dövlət müdafiəsinin idarə edilməsi modulları üzrə mövzuları əhatə edir.

Onu da qeyd edək ki, Daxili Qoşunların Baş İdarəsində Qərarların Əməliyyat və Döyüş hazırlığı İdarəsində əməliyyat şöbəsinin rəisi polkovnik Akif Məmmədov Akademik Kursun büliki dinləyiciləri sırasında.

Metbuat xidməti

## DÖYÜŞ ATIŞLI TAKTİKİ TƏLİM UĞURLA SONA ÇATIB

"2019-cu ildə Daxili Qoşunlarda əsas tədbirlərin, döyüş təliminin planlaşdırılması və təşkilinə dair təqvim planı"nın tələblərinə uyğun olaraq, Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının əmrinə əsasən, Müdafiə Nazirliyinin "Goran" Təlim Mərkəzində aprelin 9-dan 13-dək 17074, 16077 və 16073 sayılı hərbi hissələrin artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.

İlk gün təlimin planı və məqsədi iştirakçılara çatdırılıb, hərbi qulluqçularla təhlükəsizlik qaydalarına riayət olunması üzrə məşğələ, eləcə də silahlara, döyüş sursatlarına və texniki vasitələrə baxış keçirilib. Bundan əlavə, artilleriya və minaatan bölmələrinin hərbi qulluqçuları ilə ixtisas hazırlığı üzrə məşğələlər keçirilib və məqbul qəbul olunub.

Təlimin növbəti günlərində isə atəş mövqeyinin tutulması, tərk edilməsi, atəş açana qədər heyətlərin fəaliyyəti, "Atəş" əmrinin icrası, praktiki döyüş atışlarının keçirilməsi qaydaları, həmçinin, komandir heyəti ilə ərazinin kəşfi, qiymətləndirilməsi, artilleriya atışı və



atəşinin idarə olunması qaydaları, artilleriya xətkəşlərinin və ərazinin xəritəsindən istifadə edərək hədəfləri müəyyən etmək üsulu ilə atışların keçirilməsi qaydası, atəşin bir nöqtədən idarə olunması üzrə şəxsi heyətin praktiki fəaliyyəti məşq etdirilib.

Hərbi hissələrin müvafiq bölmələrinə yeni təyin olunmuş hərbi qulluqçularla əlavə məşğələlər keçirilib. Təlimin sonunda normativlər qəbul edilib, şəxsi

heyətin bilik və bacarıqları qiymətləndirilib.

Təlimlər zamanı təşkilati məsələlərin həlli, şəxsi heyətin qidalanması, yerləşdirilməsi, daxili xidmətin təşkili, praktiki atışlar zamanı isə atəş sahəsinin mühafizəsi, tibbi təminatı da yüksək səviyyədə həyata keçirilib.

baş leytenant Xədicə Hacızadə

## MÜHARİBƏ VETERANI TƏQAÜDÜNÜN TƏYİN EDİLMƏSİ YÜKSƏK DÖVLƏT QAYĞISININ TƏZAHÜRÜDÜR

Respublikamızın suverenliyi və ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş müharibə veteranları cəmiyyətimizin hörmətli üzvləridir. Onların bir qismi bu gün də hərbi xidmətdədir. Silahlı Qüvvələrə ehtiyata buraxılmış müharibə veteranları sayca üstünlük təşkil edirlər və ölkəmizin ictimai həyatında fəaldirlər. Belə ki, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə müharibə veteranları layiqli töhfə verirlər. Müharibə veteranları dövlətimizin hər bir çağırışına hazırdırlar, onların qiymətli döyüş təcrübəsi ordu quruculuğu prosesi baxımından çox əhəmiyyətli dir.

Milli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə ölkəmizdə müharibə veteranları ilə bağlı mühüm qanunvericilik aktları qəbul olunub, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi yönündə vacib fərman və sərəncamlar imzalanıb. Həmçinin, bir sıra sahələr üzrə müharibə veteranları üçün güzəştlər müəyyən edilib.

Milli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı

cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə dövlət quruculuğu istiqamətində çoxşaxəli islahatlar çərçivəsində müharibə veteranlarının hüquq və mənafelərinin qorunmasına yönəlik sosial əhəmiyyətli addımlar atılıb. Belə addımlardan biri də müharibə veteranlarına bu gündəki aylıq ödənilən xüsusi sosial müavinətdir. Hansı ki, həmin sosial müavinət 2002-ci ildə müharibə veteranlarına kommunal xidmətlərə görə ödənişlər sahəsində güzəştlərin əvəzinə təyin olunub. Ancaq təəssüf ki, 2012-ci ildən etibarən bu sosial müavinət pensiyaya çıxmış müharibə veteranlarına şamil olunmurdu. Buna səbəb isə aidiyyəti qanunvericilik aktlarının bəzi müddəalarında ziddiyyətlərin olması idi. Daha konkret qeyd etsək, qanunvericilikdə əmək pensiyası verilməsi ilə sosial müavinətin ödənilməsi hüququnun uzlaşdırılmasının tənzimlənməməsi müharibə veteranlarının müəyyən qismində problem yaradırdı. Pensiyaçı müharibə veteranlarının məsələ ilə bağlı aidiyyəti məhkəmələrə müraciətləri isə müsbət nəticə vermirdi. Ona görə də pensiyaya çıxmış müharibə veteranları məsələ ilə əlaqədar həmişə inandıqları və güvəndikləri şəxsə - dövlət başçısı cənab İlham

Əliyevə müraciət ediblər. Respublika Prezidenti müharibə veteranlarının müraciətlərini nəzərə alaraq, habelə sosial ədalət prinsipini rəhbər tutaraq, eləcə də onlara dövlət qayğısının daha da artırılması məramından irəli gələrək, bu ilin fevral ayında imzaladığı müvafiq sərəncamla müharibə veteranları üçün sosial müavinət əvəzinə xüsusi təqaüd təyin edib. Həmin təqaüdü məbləği 80 manatdır. Cari ilin aprel ayından etibarən təqaüdü ödənilməsi nəzərdə tutulur. Bu təqaüd pensiyada olan müharibə veteranlarına da verəcək. Beləliklə, müharibə veteranlarına vahid qaydada, heç bir fərq qoyulmadan müvafiq təqaüd ödəniləcək. Təqaüdü məbləğinin əvvəlki sosial müavinətdən çox olması da dövlət başçısının müharibə veteranlarına növbəti qayğısının təzahürüdür.

Daxili Qoşunların sıralarında xidmət edən və ehtiyata buraxılmış müharibə veteranları Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirir, ölkəmizin inkişafı, suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası naminə yorulmaz fəaliyyətində onu dəstəkləyirlər.

Yalçın Abbasov

### NÜMUNƏVİ SAATDAR

## Vətənpərvər əqidəli əsgər

Daxili Qoşunların hərbi qulluqçularının böyük əksəriyyəti xidməti vəzifələrinə məsuliyyətlə yanaşması və nizam-intizamı ilə fərqlənir. Nümunəvi hərbi qulluqçulardan biri də əsgər Baxşəlizadə Rəhim Rəhmət oğludur.

O, 1997-ci il mayın 7-də Cəlilabad rayonunun Rəhmətabad kəndində anadan olub. 2014-cü ildə orta məktəbi, daha sonra Azərbaycan Texniki Universitetinin "Xüsusi texnika və texnologiya" fakültəsini bitirib. Tələbə olduğu illərdə Rəhim həm də özəl obyektlərdən birində xəzinədar kimi işləyib, ailəsinə kömək edib.

2018-ci ilin iyul ayında Vətən qarşısında borcunu yerinə yetirmək üçün Daxili Qoşunların 25031 sayılı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlayıb. Həmin ilin avqustun 11-dən isə 16075 sayılı hərbi hissənin komendant bölüyündə atıcı vəzifəsində xidmət edir. Vətənə xidməti hər şeydən üstün tutan Rəhim nizam-intizamı, ayıq-sayıqlığı, bilik və bacarığı, dözümlülüyü ilə seçilir. Əsgər R.Baxşəlizadə komendant bölüyünün fəallılarından bi-



ridir. O, hərbi hissənin döyüş bayrağını mühafizə edir və bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir, bölüyün əsgərlərinə əsl nümunədir.

2019-cu il fevralın 13-də hərbi hissə komandiri tərəfindən iki tədris dövründə əla qiymət aldığına görə "Əlaçı" döş nişanı ilə mükafatlandırılıb. Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə-

dən valideynlərinə təşəkkür məktubu göndərilib. Hər zaman qarşıya qoyulan tapşırıqları vaxtında və əzmlə yerinə yetirən Rəhim bununla kifayətlənmir, yəni də öz üzərində çalışır və döyüş hazırlığını daha da təkmilləşdirir. Rəhim xidmət zamanı çətinliklərlə üzləşən əsgər yoldaşlarına əlindən gələn köməyi əsirgəmədiyini də deyir. Hərbi qulluqçumuzun idmana da böyük marağı var, futbolu çox sevir.

Əsgərimiz qeyd edir ki, Daxili Qoşunların şəhid hərbi qulluqçularının respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri hər bir əsgər üçün layiqli örnekdir. Belə örnəklər ruhlandırıcı təsir göstərir və döyüş əzmini artırır.

Vətənin hər an müdafiəsinə, onun hər qarışı uğrunda canından keçməyə hazır olan vətənpərvər əqidəli, hərbi kollektivdə hörmət qazanan hərbi qulluqçumuza xidmətində və gələcək həyatında müvəffəqiyyətlər arzulayırıq.

gizir Ariz Aslanov

## ZABİTİMİZ RABİTƏ ÜZRƏ TƏLİM KURSUNDAN FƏRQLƏNƏRƏK QAYIDIB

Daxili Qoşunların beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinin öten illər ərzində formalaşması və inkişafı hərbi qulluqçularımızın ayrı-ayrı xidmət sahələri üzrə yeni biliklərə yiyələnməsinə, qabaqcıl təcrübənin öyrənilməsinə geniş imkanlar yaradıb. Bu baxımdan qarşıda Türkiyə Cümhuriyyətinin hərbi qurumlarının göstərdikləri dəstək və yardım xidməti fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin təkmilləşdirilməsi, peşəkar hərbi kadrların hazırlanması, müasir texnologiyalarla tanışlıq, onlardan istifadənin reallaşdırılması üçün olduqca vacibdir.

Daxili Qoşunların zabitləri baş leytenantlar - Elşad Mövsümov və Zahir Xanbabayev 2018-ci ilin sentyabrın 16-dan 2019-cu ilin martın 30-dək Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində xidməti ezamiyyətdə olublar. Onlar Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının MEBS tədris mərkəzində təşkil olunan "Rabitə üzrə zabıt təməl kursu"nda iştirak ediblər. Bu təlim kursuna Türkiyə Silahlı Qüvvələrinin zabitləri ilə yanaşı, Azərbaycan, Çin Xalq Respublikası, Əfqanıstan, Qırğızıstan, Albaniya, Bosniya və Herseqovina, Somali və Şimali Kiprdən hərbi qulluqçular da cəlb olunublar. Nəzəri və praktiki məşğələlər formatında keçirilən təlim kursunda müasir dövr üçün hərbi rabitənin xüsusiyyətlərinə geniş diqqət yetirilib. Tədris mərkəzinin təlimatçıları tərəfindən müxtəlif rabitə vasitələrinə texniki qulluğun göstərilməsi, rabitə taktikası, güc mənbələri, şəbəkə təhlükəsizliyi, server sistemlərinin idarə olunması, çoxkanallı və təkkanallı rabitə avadanlıqlarının istifadəsi, saxlanması qaydaları və sair mövzulara keçirilən məşğələlər iştirakçıların bu sahədə nəzəri biliklərinin artırılmasına, habelə

praktiki hazırlıqlarının təkmilləşdirilməsinə yönəlib. Təlim kursunda müxtəlif ölkələrin tə-

Baş leytenant Elşad Mövsümov 18 avqust 1989-cu ildə Neftçala rayonunda anadan



sil edən iştirakçılar arasında rabitənin təşkil məqamları ilə bağlı faydalı təcrübə mübadiləsi də aparılıb.

Martın 29-da tədris mərkəzinin komandanlığının və iştirakçıların təmsil etdikləri ölkələrin silahlı qüvvələrinin hərbi ataşelərinin iştirakı ilə müvafiq sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Baş leytenant Elşad Mövsümov təlim kursunun yekunlarına görə əcnəbi iştirakçılar arasında 2-ci yeri, respublikamızın hərbi qulluqçularından göndərilən təmsilçilər arasında isə 1-ci yeri tutub. Hərbi qulluqçulara tədris mərkəzinin rəisi polkovnik İbrahim Şevki Hancı və hərbi ataşemiz polkovnik Müşfiq Məmmədov tərəfindən müvafiq sertifikat və fərman təqdim olunub. Öz savadı, praktiki sərişəsi, əzmkarlığı və nümunəvi davranışı ilə ölkəmizi layiqincə təmsil edən zabitimizin bu uğuru təqdirəlayiqdir.

Türkiyə Cümhuriyyətində rabitə üzrə təlim kursundan qayıtdıqdan sonra baş leytenant Elşad Mövsümov Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının müvafiq əmri ilə Daxili Qoşunların Ali Hərbi Məktəbində Rabitə və ALS xidmətinin rəisi vəzifəsinə təyin edilib.

olub. 2007-ci ildən Daxili Qoşunların sıralarındadır. Əsgər kimi müddətli həqiqi hərbi xidmətə başlayaraq zabıt rüt-bəsinədək yüksəlib. Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinin məzunudur. Daxili Qoşunların 25032, 99713 və 16076 sayılı hərbi hissələrində hərbi xidmət keçib, təyin olduğu məsul vəzifələrdə komandanlığın etimadını doğruldub. 2008-ci ildə respublikamızın paytaxtında keçirilmiş hərbi paradın iştirakçısıdır. Xidmət etdiyi öten müddətdə dəfələrlə mükafatlandırılıb. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı və III dərəcəli "Qüsuruz xidmətə görə" medali ilə təltif edilib. Onu da qeyd edək ki, baş leytenant Elşad Mövsümov öten il keçirilən Kalashnikov avtomatından atıcılıq yarışında 2-ci yeri sahiblənilib. O, strongmen güc yarışlarında da iştirak təcrübəsinə malikdir və bu sahədə da qaliblərdən biri olmağı bacarıb.

Baş leytenant E.Mövsümov öten ilin inspeksiya yoxlamasında müsbət nəticə göstərib.

Xidmət yolunuz uğurlu olsun, yoldaş baş leytenant!

Yalçın Abbasov

## ZABİT PEŞƏSİNİN VURĞUNU

Xidmət etdiyi hərbi hissənin komandanlığının və şəxsi heyətinin dərin hörmət və etimadını qazanmış, yüksək döyüş hazırlığı və hərbi intizamı ilə fərqlənən silahdaşlarımızın fəaliyyəti qəzetimizin "Nümunəvi xidmət" rubrikasında mütəmadi olaraq işıqlandırılır. Rubrikamızın növbəti qonağı 12318 sayılı hərbi hissənin bacarıqlı hərbi qulluqçusu mayor Rəşad İsmayılovdur.

Hazırda 12318 sayılı hərbi hissənin qaragahında döyüş təlimi üzrə zabıt vəzifəsində xidmət edən hərbi qulluqçumuz illərin sınaqlarından çıxmış peşəkar zabıtdır. O, 1984-cü il iyunun 16-da Qaradağ rayonunun Ələt qəsəbəsində hərbi həkimi ailəsində dünyaya gəlib.

Ələt qəsəbəsindəki şəhid Əhməd Zeynalı adına 302 nömrəli orta məktəbdə təhsil alıb. 1998-ci ildə həmin məktəbin 8-ci sinfini bitirən Rəşad, o vaxt artıq öz həyat yolunu hərbi peşəsinə həsr etməyi seçmişdir. Belə ki, həmin ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində keçirilən imtahanlardan uğurla çıxan gənc oğlan dövlət xətti ilə Türkiyə Cümhuriyyətində hərbi təhsil almağa göndərilir.

Beləliklə, 2002-ci ilə kimi İzmirdə Maltapə Hərbi Liseyində, 2002-2006-cı illərdə Kara Harp Okulunda hərbi peşəsinin sirlərinə yiyələnir. 2006-cı ildə təhsilini başa vurən Rəşad "leytenant" hərbi rütbəsi verilir. O, təhsilini



daha da təkmilləşdirmək üçün 2006-2007-ci illərdə Türkiyənin Jandarma Zabıt Təkmilləşdirmə Məktəbində, 2007-ci ildə isə 4 ay Foça Jandarma Komando Məktəbində təhsil alır.

Nəhayət, 2008-ci ildə doğma Vətəninə dönan hərbi qulluqçu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 67987 sayılı hərbi hissəsində xüsusi vasitələrin tətbiqi bölməsində təqim komandiri kimi xidmətə qəbul olunur. Bu günə kimi müxtəlif vəzifələrə təyin olunan mayor R.İsmayılov hazırda 12318 sayılı hərbi hissədə döyüş təlimi üzrə zabıt vəzifəsindədir.

Tələbkarlıq, vətənpərvərlik və xidmətə prinsiplilik, dövlət mənafeyini öz şəxsi mənafeyindən üstün tutmaq onun həyat prioritetləridir. Təbiiyində olanlara həm davranışı, həm də eməli ilə nümunə olmağı bacaran zabıtdır. Hərbi xidməti həyat məktəbi adlandırılan zabıt Daxili Qoşunlarda xidmətlə fəxr etdi-

yini söyləyir: "Hərbi xidmətə gəlməmişdən öncə Silahlı Qüvvələrimiz barədə ümumi məlumatım olsa da, Daxili Qoşunlar haqqında bilgilim çox az idi. Lakin qoşunların döyüş yolu və vəzifələri haqqında geniş məlumatlara malik olduğdan sonra belə bir hərbi qurumda xidmətin necə şərəfli olduğunu anladım. Bizim özəlliyimiz, üstünlüyümüz ondan ibarətdir ki, ölkədə xüsusi ictimai asayışı, sabitliyi qorumaqla yanaşı, həm də zərurət olduqda Vətən torpaqlarının müdafiəsində dayanırıq".

Zabıt şərəfini və ləyaqətini hər şeydən üstün tutan, Daxili Qoşunların hərbiçisi kimi məsuliyyətini dərk edən silahdaşımıza Vətənə layiqli xidmətində uğurlar diləyir, bu gün qazandıqı fədakar zabıt adını gələcək fəaliyyətində də doğrultmasını arzulayırıq.

baş leytenant Nigar Ağayeva

## idman

## ƏSGƏRİMİZ BEYNƏLXALQ TURNİRİN QALIBI OLUB

Azərbaycan Respublikasında martın 25-dən aprel ayının 1-nə kimi keçirilən "Böyük İpək yolu" adlı beynəlxalq turnirdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının İdman komandasının hərbi qulluqçusu xidmət etdiyi qurumu layiqincə təmsil etməyi bacarıb. Belə ki, boks üzrə keçirilən yarışda İdman komandasında atıcı-əsgər Məsud Yusifzadə 52 kq çəkiddə bütün rəqiblərini üstələyərək, birinciliyi qazanıb. Doqquz ölkədən 200-ə yaxın idmançının qatıldığı turnirdə dörd ölkənin - İraq, Mərakeş, Azərbaycan və finalda isə Qazaxıstan təmsilçiləri ilə tatami üzərinə çıxan hərbi qulluqçu keçirdiyi bütün görüşləri təmiz qələbə ilə başa vurub, yarışın əzmkar boksçusu adını alıb.



Qeyd edək ki, bu onun idman sahəsində əldə etdiyi ilk uğuru deyil.

Əsgər M.Yusifzadə 18 avqust 1996-cı ildə Bakı şəhərində dünyaya göz açıb, ali təhsillidir. 2018-ci ildən Daxili Qoşunların İdman komandasında müddətli həqiqi hərbi xidmətdədir. Orta məktəb illərindən idmanın boks növü ilə məşğul olan Məsud hazırda idman ustasıdır. Azərbaycan milli yığma komandasının üzvüdür. Peşəkar idmançı kimi 2 dəfə Avropa ikincisi, 2 dəfə isə 3-cü yerin sahibi olub, 5 qat Azərbaycan çempionudur. Dünya kubokunun sahibidir.

Xidmət müddəti ərzində 2018-ci il noyabr ayının 22-dən 26-na kimi keçirilən Respublika çempionatında 1-ci, dekabrın 14-dən 17-nə kimi Rusiya Federasiyasında Dünya kuboku uğrunda keçirilən beynəlxalq yarışda isə 2-ci yerin sahibi olub.

Əsgər M.Yusifzadə idman sahəsində əldə etdiyi nailiyyətlərdə Daxili Qoşunların İdman komandasında təlimatçı gizir Vüsal Gözəlovun da rolu olduğunu, onun bir məşqçi kimi əməyini vurğulayaraq, minnətdarlığını söyləməyi özünə borc bildi.

Biz də öz növbəmizdə idmançımızı təbrik edirik, ona cansağlığı, yeni-yeni uğurlar və hər zaman uğrənli Bayrağımızı yüksək zirvələrə qaldırmasını arzu edirik.

baş leytenant Nigar Ağayeva




## Həkim məsləhəti

### İNFEKSİON XƏSTƏLİKLƏRİN PROFİLAKTİKASI VƏ ONLARA QARŞI MÜBARİZƏ ÜSULLARI

Müxtəlif infeksiyon xəstəliklərin qarşısının alınmasına yönəldilmiş işin planlaşdırılması epidemik proses bərdə təlimin ümumi müddəalarına əsaslanmalıdır. Bu müddəalar profilaktik və eksepideмик tədbirlərin siyahısını nizam salmağa, onların keçirilməsi üçün qüvvə və vasitələrin müəyyənləşdirməsinə imkan verir. Bu zaman infeksiyaların ötürülmə mexanizminin xüsusiyyətlərindən və qoşunlar üçün aktuallığından asılı olaraq, bir neçə planın işlənilib hazırlanması məqsəduyğundur.

Məlumdur ki, hava-damcı infeksiyaları şəxsi heyət arasında daha geniş yayılmış xəstəlik qrupunu (qrıp, orvi, anginalar, difteriya, meningitlər və s.) özündə cəmləşdirir. Hava-damcı infeksiyalarının fərqləndirici əlamətləri yüksək xəstələnmə səviyyəsi



yəsi, çox vaxt ağır fəsadların əlilliyə keçən, bəzi hallarda isə ölümlə nəticələnən inkişafdır. Törədicilərin hava-damcı yolu ilə ötürülməsinin fəvqəladə fəallığı ilə əlaqədar olaraq bu infeksiyalar şəxsi heyətin sıx yerləşmə şəraitində kütləvi xəstələnmə halı şəklində yayılır.

Kəskin bağırsağ infeksiyaları və virus hepatiti ilə xəstələnmələrin qarşısının alınması üzrə tədbirlər planı fekal-oral ötürülmə yolunun qırılması prioritetini, yeni şəxsi heyətin qidalanmasında və su ilə təchizatında sanitariya-gigiyenik norma və qaydalar, eksepideмик tələblərə riayət olunmasına ciddi sanitariya nəzarətinin həyata keçirilməsini nəzərdə tutmalıdır. Bu planı aşağıdakı sxem üzrə illik tərtib etmək daha məqsəduyğundur:

1. Təşkilati tədbirlər.  
2. Hərbi hissənin obyektlərində lazımı sanitariya vəziyyətin saxlanılması və şəxsi heyətin maddi-məişət təminatının yaxşılaşdırılması üzrə tədbirlər.

3. Şəxsi və ictimai gigiyena qaydalarına əməl edilməsi üzrə tədbirlər. Profilaktik dezinfeksiya və dezinfeksiyanın təşkil.

4. Tibb xidməti tərəfindən keçirilən tədbirlər.

5. Dezintəriya və digər kəskin bağırsağ infeksiyalarının ocaqlarında eksepideмик tədbirlər.

6. Hərbi hissədə virus hepatiti ilə xəstələnməmiş şəxs peyda olduqda keçirilən tədbirlər.



Plan tərtib olunmazdan əvvəl əsas tapşırıqlar müəyyən edilməlidir. Bu tapşırıqlar konkret və ardıcıl olmalı, mövcud şərait nəzərə alınmaqla kəskin bağırsağ infeksiyalarının qarşısının alınması üzrə işlərin əsas istiqamətlərini özündə əks etdirməlidir.

Vəba və digər xüsusi təhlükəli xəstəliklər üzrə profilaktik və eksepideмик tədbirlər planları mülki əhali arasında mövcud epidemik şərait, eləcə də bu infeksiyaların təbii ocaqlarında keçirilmiş epizootoloji və antropoloji tədqiqatların materialları nəzərə alınmaqla tərtib edilir. Bu planlarda hərbi hissəyə istənilən növ xüsusi təhlükəli infeksiyaların kənarından gətirilməsini istisna edən məhdudlaşdırıcı rejim xarakterli bütün tədbirlər nəzərdə tutulmalıdır. Belə plan epidemik şəraitin, məişətin, xidmətin və döyüş təliminin xüsusiyyətlərinə müvafiq olaraq müntəzəm surətdə (ildə bir dəfədən az olmayaraq) dəqiqləşdirilməklə bir neçə il üçün tərtib oluna bilər.

İnfeksion xəstəliklərin qarşısının alınması planlarının tərtib edilməsi zamanı tədbirlərin infeksiya mənbəyinə, törədicinin ötürülmə mexanizminə və orqanizmin həssaslığına görə qruplaşdırılmasına xüsusi diqqət yetirilir. Buna görə də qanunlarda profilaktik peyvəndlər təqviminin vaxtında qəbul edilməsi vacib şərtidir. Bu təqvim bə

rəsində effektiv peyvənd vasitələri mövcud olan, onların keçirilmə ardıcılığı, vaksinasıya qaydası, qeyri-spesifik olan, lakin antigen xüsusiyyətlərə malik preparatların tətbiqi ilə uyğunluğu təyin edilən bütün aktual infeksiyalar daxil edilməlidir.

Xəstəliyin konkret nazoloji formasından asılı olaraq planlaşdırılan tədbirlər epidemioloji triadanın daha böyük müvəffəqiyyət gözləyə biləcəyi bölməsinə yönəldilməlidir. Yuxarıda göstərilən mövqələrdən çıxış edərək tibb xidmətinin əsas qüvvələrini profilaktik və epidemioloji göstəricilərə görə differiyaya qarşı şəxsi heyətin vaksinasıyasına, kəskin bağırsağ infeksiyalarının qarşısının alınması üçün isə – törədicilərin ötürülmə yollarının kəsilməsinə yönəldilməsi daha məqsəduyğun hesab edilir.

Bu triadanın birinci bölməsi – infeksiyanın mənbəyi ilə əlaqədar olaraq bütün hallarda xəstələrin və ya infeksion xəstəliyə tutulması şübhə edilən şəxslərin aşkar edilməsi, onların təcrid olunması və qospitala yerləşdirilməsi aktualdır.

Eksepideмик tədbirlər həm də tibb xidmətinin fərdi iş planlarında əks olunur. Bu planlar döyüş təliminin ayrı-ayrı mərhələlərinin, dövrü, mövsümü (birdehlik) xarakterə malik bir sıra tədbirlərin, eləcə də illik planda nəzərdə tutulmuş və yerinə yetirilmə prosesində detallaqla dəqiqləşdirilməsi tələb olunan bəzi işlərin təmin olunması üçün işlənilib hazırlanır. Gənc əsgərlərin qəbulunun, hərbi qulluqçuların ehtiyata buraxılmasının, qoşunların təlim mərkəzinə, səhra təlimlərinə çıxmasının təmin olunması üzrə planlar, qış və yay tədris dövrləri üçün tərtib olunan planlar, habelə tamamilə eksepideмик istiqamətə malik planlar belə fərdi planlara aid edilir. Tamamilə eksepideмик istiqamətli planlar zərurət olduğu hallarda epidemik ocaqların ləğv edilmə dövrü üçün tərtib olunur. Bu planların tərtib edilməsi üçün ilkin göstəricilər epidemioloji müayinənin nəticələri hesab edilir. Planların yerinə yetirilməsinə nəzarət həm icraçıların özləri, həm də onların rəisləri tərəfindən həyata keçirilir.

DQBİ-nin Tibb xidmətində Sanitar-epidemiologiya dəstəsi

## AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ DAXİLİ QOŞUNLARININ BAŞ İDARƏSİ KÖNÜLLÜLÜK ƏSASINDA QOŞUNLARIN GİZİR VƏ MÜDDƏTDƏN ARTIQQ HƏQİQİ HƏRBİ XİDMƏT HƏRBİ QULLUQÇUSU VƏZİFƏLƏRİNDƏ HƏRBİ XİDMƏTƏ QƏBULLA ƏLAQƏDAR MÜSABİQƏ ELAN EDİR



Müsabiqədə ən azı ümumi orta təhsilli, yaşı 25-dən yuxarı olmayan, boyu 175 santimetrdən hündür, idman cüssəli, müddətli həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumları istisna olmaqla), "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə xidmətin xüsusiyyətləri aşağıdakılardır:

- xidmətə qəbul olunarkən əvvəlcə 3 illik müqavilə bağlanılır, xidmət müddəti başa gətirdikdən sonra müqavilənin müddəti dayandırılır və ya uzadıla bilər;
- yaşadıqları şəhər və rayonlardan

100-150 km aralı xidmət edirlər (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla);  
- vəzifəsindən asılı olaraq 850 manat və daha yüksək əməkhaqqı alırlar;  
- subay hərbi qulluqçular yataqxana ilə təmin edilir, kirayədə yaşayan ailələrlə isə kirayə haqqı ödənilir.

Hərbi xidmətə qəbul olunmaq istəyənlər hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək Bakı şəhərində Nəqədi rayonu, Q.Musabəyov küçəsi 4 ünvanında yerləşən Daxili Qoşunların Baş İdarəsinə, digər şəhər və rayonlarda qeydiyyatda olanlar isə Daxili Qoşunların yaxın regionlarında yerləşən hərbi hissələrinin komandirlərinə müraciət edə bilərlər.

Məlumat üçün əlaqə telefonları: (012)-590-65-07, (012)-560-27-00.

## HƏRBİ XƏBƏRLƏR

## -YENİLİKLƏR-

### Hindistan ordusu silahlanmasına yeni müdafiə avadanlıqları daxil edib

Hindistan öz ordusunda yeni müdafiə avadanlıqları və platformaların silahlanmaya daxil edildiyini açıqlayıb. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Tədqiqatları və İnkişaf Təşkilatının rəhbəri Sathış Reddi bildirib.



Yeni daxil edilən avadanlıqlardan bir neçəsi qabaqcıl artilleriya silahları, tank əleyhinə raketlər və "Akaş" hava və raketdən müdafiə sistemləridir.

"Raket sahəsində güclü cəhətlərimiz çoxdur. Radar və torpedo texnologiyalarında, havadan xəbərdarlıq və elektron müharibə sistemlərində Hindistan əhəmiyyətli dərəcədə yol qət edib", - deyir Reddi qeyd edib.

### Bu il Ukrayna silahlanmasına 20 yeni silah daxil olacaq

2019-cu ildə Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına 20 yeni silah növü daxil edilməsi planlaşdırılır. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın cari il üçün müdafiə satınalmaları proqramında bildirilib.

Ölkənin müdafiə naziri Stepan Poltorak bildirib ki, bu ilin satınalma proqramı olduqca optimistdir və daha əvvəl Ukrayna SQ-nin sahib olmadığı yeni silahlar təmin ediləcək.

Yeni silahlar üçün Türkiyə, İsrail və ABŞ-la danışıqlar aparıldığı qeyd edilib.



Bundan əlavə, Müdafiə Nazirliyinin büdcəsinin 12%, müdafiə sənayesindəki işçilərin sayının 25%, onların məşğullarının isə ortalamada 3,5 dəfə artdığı bildirilib.

### Çin J-11B-lərini yeni "hava-hava" raketlə silahlandırır

Çinin J-11B qırıcı təyyarələri ölkənin yerli istehsalı olan, dünya standartlarına uyğun hazırlanmış "hava-hava" raketləri ilə təchiz edilib. Ordu.az "Global Times"a istinadən xəbər verir ki, yayılan fotolardan raketin PL-15 olduğu ehtimal edilir.



Bildirilir ki, amerikalı hərbi rəsmilərin xeyli ehtiyat etdiyi raketin növbəti istifadəçisi Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus J-11B-lər olub. Bundan əvvəl isə bu raket J-20 stels təyyarələrinə quraşdırılmışdı.

## Allah rəhmət eləsin

Daxili Qoşunların Veteranlar Şurası e.o. mayor Vurğun Ocaqverdiyevin vəfatından kədərli xəbərini bildirir və ailəsinə dərin hüznə başsağlığı verir.

### TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Anar Əhmədov

### REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4, Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000